

# Yüz ilin yalayı və həqiqətin 100 yaşı

Hocabəy İhsan Doğramacı fenomeni - Türk İnsanının hüdudsuz qüdərətinin və ölçüyəgəlməz humanistiliyinin sübutu, qondarma "erməni soyqırımı"nı tanıtmaq istəyənlərə qarşı qoyulası aşkar dəildir.

Erməni təbliğat maşını udurma soyqırımlı məsələsinin yüzüncü ilini daha hay-küülü keçirməkdədir. Dünya ictimaiyyəti bu aprelde qulaqlarını çox möhkəm tixamalıdır ki, var gücünə ilə çığırib həqiqəti boğmağa uğursuz cəhd edən erməni yalanının təsirinə duruş getirsin. Hərçənd, sözde "erməni genosid"ini tanıtmaq istəyənlərə qarşı qoyulası gerçək arxiv materiallarından başqa bir əsr yaşı olan daha bir Türk Həqiqəti də vardır - Hocabəy İhsan Doğramacı insanlıq nümunəsi. Bu örnək şəxsiyyətin aprelədə qeyd olunan 100 illik yubileyində cənnətməkan ruhunu şad etmək istəyənən insanların sayəsində professor Məmməd Novruz oğlu Əliyevin (Məmməd Novruzoğlu) bir neçə il əvvəl işq üzü görən "Hocabəy" kitabı bu dəfə rus dilində İşveçin paytaxtı Stokholm şəhərində nəfis tərtibatla nəşr olunmuşdur. Kitabın redaktoru Giya Paçxataşvili, tərcüməcisi Rəhim Babayevdir.

Diplomat sənəti çox qedimdir. Diplomatik feallıq Azərbaycan tarixinin müxtəlif dövrləri üçün səciyyəvidir. Ölkəmizin beynəlxalq münasibətləri tarixi dövlətimizin salnamesine şanlı sehfələr yazılmış bir çox diplomatın adını özündə saxlamışdır. Azərbaycan Demokratik Respublikasının 1918-ci ilin mayında Milli Şura tərəfindən təsdiq edilmiş birinci hökumətində ilk xarici işlər naziri M.H. Hacinski olmuşdur. Həmin il iyunun 4-də Azərbaycan və Türkiye arasında sühə və dostluq haqqında bağlanmış müqaviləni Milli Şuranın sədri M.Ə.Rəsulzadə və M.H.Hacinski imzalamışdır. Bir millətin iki dövlətinin arasındaki qardaşlıq münasibətlərinin daha da möhkəmənməsinə xidmət edən görkəmli diplomatlarımızın Fətəli Xan Xoyski ilə, Yusif bəy Vəzirovla, Cahangir bəy Əfendiyevlə Azərbaycanın Türkiyədə ilk səfiri İbrahim Əbilovla... davam edən siyahısında elbətə ki, professor Məmməd Əliyevin də mötəbər ismi keçir. Elmi, pedaqoji müstəvəde uğurları ilə tanınan Məmməd Novruz oğlu Əliyev 1992-2005-ci illərdə Azərbaycan Respublikasının Türkiyədə, 2005-2009-cu illərdə İspaniya krallığında səfiri olmuşdur.

Şübəsiz ki, əlaqələrin inkişafı səfirliklər, səfirler qarşısında yerləşdikləri ölkənin iqtisadi və ya mədəni tərəqqisinin ayrı-ayrı məsələlərini öyrənmək vəzifəsini qoyur. Söz yox ki, səfirin bu və ya digər xadimlərlə ünsiyyəti, yerləşdiyi ölkənin böyük şəxsiyyətləri ilə şəxsi münasibəti vacib əhəmiyyətə malikdir. Azərbaycanın Türkiyədəki ilk böyük el-

cisi İbrahim Əbilovun Böyük Mustafa Kamal Atatürk ilə yaxın dost olduğunu məlumudur. Dövlətlərimiz arasındaki diplomatik əlaqələr tarixinin bu mühüm məqamını Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycanın Türkiyədəki səfirliliyinin yeni binasının temelinin qoyulduğu 1997-ci il 6 may tarixində çıxışında da xatırlatmışdır.

Belə parlaq nümunələrdən biri də professor Məmməd Əliyevin dünya səhiyyəli alim-pediatr, Türkiyənin məşhur elm və ictimai xadimi, Türkiyə Cumhuriyyəti Ali Məktəb Rektörleri Şurasının ilk sədri, maarifçi, xeyriyyəçi, Türkiyə-Azərbaycan Dostluq və Əməkdaşlıq



Vəqfinin rəhbəri olmuş professor İhsan Doğramacı ilə dostluq münasibətləri idi. Gözəl qələmi ilə tanınan Məmməd Novruzoğlu bu dostluğa hələ professor İhsan Doğramacının sağlığında müükəməl ədəbi abidə qurmağa başlamış, onun heyati və fəaliyyətinə həsr etdiyi kitabı isə qəhrəmanının vəfatından (2009-cu il) az sonra (2010-cu il) işq üzü görmüşdür. Bu səbəbdəndi ki, türk xalqının aydınlarının dərin ehtiram əlaməti olaraq onaverdikləri leğəble eyni "Hocabəy" adını daşıyan həmin kitabda prof.dr. İhsan Doğramacının haqqında söhbət indiki zamanda, sanki sağlamış kimi gedir. Əslində insanlıq örnək və həmşəcavan olan, əsrlər boyu yaşayacaq, tərənnüm ediləcək saleh əməllərin sahibi, qudsal ideyaları, humanist arzuları ilə tekce Türk Dünyasının deyil, bütün beşəriyyətin inkişaf yoluna işq salan fenomen şəxsiyyəti haqqında buncu müükəməl yazılış kitabda vəfatının heç bir ili tamam olmamış felin keçmiş zaman şəklinde söz açmaq qədirişünənəşləndən uzaq bir tehkiyə kimi qiymətləndirilə bilərdi. Cənki Hocabəyin millətə əmənət etdiyi mirasın verdiyi fayda haqda, təməlini qoymuşdur cahanşümül işlərin və etdiyi perspektiv barədə həmişə ge-

ləcək zaman, özü də qəti gələcək zaman feli ilə danışmaq və yazmaq daha doğrudur.

Kitabın arxa üz qabığına yerləşəcək ölçüdə qısa təqdimatda müəllif öz qəhrəmanı haqda ən zəruru məlumatları verir:

...Dünyada tibb və təhsil çevrelerində HOCABƏY kimi tanınan Prof. Dr. İhsan Doğramacı uzun müddət Beynəlxalq Pediatriya Assosiasiyasının (IPA) icra Komitesinə və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİSEF) icra Şurasına başçılıq etmiş, 1946-ci ilde Dünya Səhiyyə Təşkilatının qurulmasına imza atmışdır. Dünyada tibbe, təhsilə, sülhə, mədəniyyətə böyük xidmətlərinə görə Professor Doğramacı dünya dövlətlərinin əksəriyyəti tərəfindən 250-ye yaxın orden-medallara layiq görülmüş, Ingiltərə, Fransa, Almaniya, ABŞ, Yaponiya, Türkiye, Azərbaycan, İsviç, Finlandiya da daxil olmaqla, 30-dan çox ölkənin universitetinin Fəxri Doktoru, 25-ə yaxın milli pediatriya cəmiyyətinin Elmlər Akademiyasının Fəxri Üzvü seçilmişdir.

Türkmənelinin Ərbil şəhərində zəngin və soylu bir Osmanlı ailesində dünənaya gelmiş İhsan Doğramacı ailesində, Ərbil ibtidaiyyəsində, Beirut Amerikan Kollcində, Bağdad, İstanbul tibb fakültələrində, Harvard və Vasington universitetlərində müükəməl təhsil gördükdən sonra, həyatını Türkiyədə müasir tibb və təhsil sistemi yaratmağa həsr etmişdir.

Hocabəy İhsan Doğramacı Türkiyədə siyasi partiyalar tərəfindən təklif edilmiş nazir, baş nazir, ölkə prezidenti vəzifələrindən imtina etmiş, alımların alımı, müükəllimlərin müəllimi kimi qəbul edilən Hocabəy olmayı üstün tutmuşdur. Ailəsinin böyük maliyyə imkanlarını və istedadını səfərbər edərək, dünyada şöhrət qazanmış Hacəttəpə və Bilkənt universitetlərini qurmuş, ölkəsində ən müasir teleblərə cavab verən tibb və ali təhsil sistemini yaratmışdır.

Həyatda ikən Türkiyədə, Azərbaycanda heykəlli, büstləri qoymulmuş, adına İhsan Doğramacı beynəlxalq mükafatları təsis edilmişdir. Hocabəy dünəninin ən xoşbəxt insanı id. O, öz həyatı ilə isbat etmişdir ki, həqiqi xoşbəxtlik böyük vəzifələrdə, böyük var - dövlətdə deyil, insanlara, insanlıq xidmət edərək, onların sevgisini, dərin hörmətini qazanmaqdadır.

Hocabəy həqiqi xoşbəxtliyin yolunu formulunu keşf etmişdir. Əsil xoşbəxtliyin almaqda deyil, verməkdə olduğunu göstərmişdir. O, malik olduğu hər neyi varsa-biliyini, zamanını, enerjisini, var-dövlətini millətinə, insanlara verməklə həqiqi xoşbəxtliyə nail olmuşdur.

Pediatriyada olduğu kimi, iqtisadiyyatda da dahi olan Hocabəy İhsan Doğ-

ramacının ailəsinin maddi imkanları ilə qurduğu fondlar və yaratdığı Bilkənt holding vasitəsilə Hacəttəpə, Bilkənt universitetlərinə, başqa təşkilatlara və şəxslərə indiye kimi etdiyi yardım 6 milyard dollara yaxındır.

İbadət kimi çalışan, çalışaraq dince-lən, liderlik-təşkilatçıq dahişi olan Hocabəy İhsan Doğramacı son dərəcə təvazökar, comərd, vəfali, yaradıcı, dostcanlı xarakteri ilə, şəxsiyyəti ilə, sözün tam menasında gənclərə, insanlara, insanlıqla örnek olmuşdur...

XVII əsr ispan mütəfəkkiri Baltasar Grassian "Kamillik elmi" felsefi traktatında görkəmli ərlərin qarşılıqlı rəybetindən bele terif verib: "Qəhrəmanla dostlaşmaq qəhrəmana xas xüsusiyyətdir. Bu sırlı və gözəl xüsusiyyət təbətin möcüzələrindən biridir. Ürəklərin və xarakterlərin oxşarlığı mövcuddur. Rəybetin başlanğıcı hörmətdir, sonra bu, artaraq heyrənlər, axırdı isə bağlılıq çevrilir. Rəybet olan yerde neyə isə inandırmış üçün sözə, eldə etmək üçün isə zəhmətə ehtiyatlı yoxdur. Rəybetin iki-məlum və mechul növü vardır, hər ikisi yüksək ruh üçün xoşbəxtlikdir. Rəybeti hiss etmek, duymaq, anlamaq, fərgləndirmek və qazanmaq böyük məhəret tələb edir. Bele əsrərəngiz meyl öz - özüne yaranmasa, heç bir inadlı say onun yaranmasına kömək edə bilməz".

M. Novruzoğlunun Hocabəyə olan rəybetinin kökündə duran birinci səbəb əger hamida simpatiya oyadan və hər yerdən görünen həqiqət-Ihsan Doğramacı fenomeni idisə, digərləri də vardi: Xüsusi qeyd etmeye dəriyər ki, müükəl də, qəhrəmanı da alımdırlar. Təsadüfi deyildir ki, M. Novruzoğlu Hocabəyin elmin, təhsilin, mnaarifçiliyin inkişafına göstərdiyi təmənnəsiz xidmətləri təqdim etməkə yanaşı, prof.dr. İhsan Doğramacının Nobel mükafatı laureati, lazerin yaradıcılarından olan akademik Alfred Kastler, serb ixtiraçı Nikola Tesla ilə müqayisə edir, onların oxşar və Hocabəyin xeyrinə olan fərqli cəhətlərinin altını çizir.

Rəybet doğura bileyəcək başqa bir xüsusiyyət mahir diplomat olan M. Novruzoğlunun eyni müstəvəde Hocabəyin də diplomatiya məhərətini alqışlamasıdır. Siyasetə qarışmasa da, Hocabəy İhsan Doğramacının iyerarxiya intizamına ria-yet etməsi, fantastik ikna etmək (insanları inandıra bilmək) gücünə və fateh xarakterinə malik olması, dövlət xadimləri, siyasetçilər, millet vəkilləri ilə müükəbət qurmaq bacarığı, çətin adamlarla deyil, problemlərlə mübarizə aparması, təhlükələri çox əvvəldən hiss edib lazımi tədbirləri zamanında almaq uzaqqorənliyimüellif tərəfindən xüsusi vurgulanmışdır.

(ardı var)

Pünhan Şükür